

## **Azərbaycan dili və nitq mədəniyyəti imtahan sualları**

1. Dilin funksiyaları hansılardır?
2. Dilçilik və onun sahələri haqqında yazın.
3. Azərbaycan Respublikasının dövlət dili barədə danışın
4. Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu haqqında məlumat verin.
5. Sait və samit səslərin təsnifatı haqqında məlumat verin.
6. Ahəng qanunu nəyə deyilir.
7. Söz sətirdən – sətərə necə keçirilir?
8. Heca və vurğu haqqında məlumat yazın.
9. Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında danışın.
10. Təkmənalı və coxmənalı sözlər nəyə deyilir?
11. Omonim, sinonim və antonimlər barədə yazın.
12. Əsl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat verin.
13. İsim. İsimin quruluşca növləri, ümumi və xüsusi isimlər haqqında məlumat verin.
14. İsmnin hal katiqoriyası haqqında danışın.
15. Tək və cəm isimlər nəyə deyilir.
16. İsim mənsubiyyətə görə necə dəyişir?
17. Sifət barədə məlumat yazın.
18. Sifətin cümlədə rolu nədən ibarətdir?
19. Say haqqında ümumi məlumat yazın.
20. Sayın quruluşca və mənaca növləri barədə məlumat verin .
21. Fəlin təsriflənən formaları, əmr və xəbər şəkilləri barədə məlumat verin.
22. Təsriflənməyən fel formalarından məsdər və onun xüsusiyyətləri barədə məlumat
23. Feli bağlama haqqında məlumat verin.
24. Zərf, onun mənə növləri və başqa nitq hissələrindən fərqləndirilməsi barədə yazın.

25. Bağlayıcıların növləri və bağlayıcılarda vergülün işlədilməsi qaydaları hansılardır?
26. Modal sözlər və nida haqqında yazın.
27. Birinci növ təyini söz birləşmələri və onların cümlədə rolu barədə məlumat verin.
28. Üçüncü növ təyini söz birləşmələri barədə məlumat yazın.
29. Feli birləşmələr və onların cümlədəki rolu barədə yazın.
30. Cümlə üzvləri nəyə deyilir?
31. Xəbər və onun növləri haqqında yazın.
32. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması barədə məlumat verin.
33. Vasitəsiz tamamlıq və onun ifadə vasitələri barədə yazın.
34. Tərzi-hərəkət, zaman və yer zərfliləri barədə məlumat verin.
35. Kəmiyyət, səbəb və məqsəd zərfliləri barədə yazın.
36. Nitqin əsas hissəsində nələrə fikir verilməlidir?
37. Nitq mədəniyyətinin məntiqlə əlaqəsi haqqında məlumat verin .
38. Nitqin mədəniyyətinin pedaqogika və ədəbiyyatla əlaqəsi barədə yazın.
39. Qədim Roma natiqlik məktəbi haqqında məlumat verin.
40. Yunan natiqlik məktəbi barədə yazın.
41. Azərbaycan natiqlik sənəti haqqında nə bilirsiniz?
42. İctimai –siyasi natiqlik barədə məlumat yazın
43. Məhkəmə natiqliyi haqqında məlumat verin.
44. Məişət natiqliyini xarakterizə edin.
45. Nitq necə hazırlanır?
46. Nitq mədəniyyətinə verilən tələblər nədən ibarətdir?
47. Nitqin mərhələləri barədə yazın.
48. Nitq prosesində intonasiyanın rolu barədə məlumat verin.
49. Yazılı nitqdə orfoqrafiya qaydalarının rolu nədən ibarətdir?
50. Jest və mimika haqqında məlumat yazın.

